

# *Ogi Kahning Safdiri*

# ƏGRI XAHNING TƏKDIRI

(Qəqək, Məsəllər)



Xinjiang Həlk Nəxriyatı

## Əgri Xahniň Təkđiri (Qeqək, Məsəllər)

Xinjiang həlk nəxriyatı tüzdi wə nəxr kildi  
(Ürümqi xəhər azatlıq koqa № 306 )  
Xinjiang xinhua kütaphanısı tarkitidü  
Xinjiang xinhua 2 basma zavudıda besildi  
Formatı: 787×1092mm 1/32 basma tawioqı: 2,375  
kisturma warioqı: 1  
1982 yil 8 ay 1 nəxrı  
1983 yil 3 ay 1 besilixi  
Kitap nomuri MR 100.98.688  
Tirazi 1 — 9.500  
Bahası 0,14 yuan

## Mündərijə

Əgri Xahning Təkdiri.....	Tursun Niyaz	1
Qiwin Bilən Pilə kuruti .....		4
Küq — Birlikdə .....	gələküpü	5
Əkillik Bala.....	Abdurehim İsmayil	9
Tawuz .....		11
Karopu Bilən Tiwip .....		14
Ikki Gijing .....		16
Kəzəynək .....		18
Müxük Bilən It .....	Kadir Sidik	20
Dət Eyik .....	Məhəmmət Rozi	26
Sazəndə Kaoja .....		30
It Bilən Qəjə Horaz.....	Əhət Həsim	35
Orunduk .....	Ablimit Məhəmmidi	40
Həpüp Nimixka Sesik .....		
.....	Abdurahman Əbəy	43
Gülning Yahxi Dostı .....		47
Kiçik Kaliojaq Qüxəndi .....		
.....	Ənwər Əulam	54

Qeqilangoquluk.....	Ablət Məhəmmət	56
Bərə .....	Mutəllip Paltaji	58
İkki Əküz .....		61
Üq Məsəl .....	Iminjan	63
“Səwəp Kilsang Siwəttə Su Tohtaydu”	Obulkasim Tohti	67
Küqükning Ozuk Izlixi.....		
.....	Abdurehim Taxbek	69
Daqda Kalojan Alaboynak .....		
.....	Ablikim Kadir	71



# Əgri Xahning Təkdiri


Tursun Niyaz

(Məsəl)

Ətiyaz pəsli, erik boyioğa tikilgən terək kəqitibih sürüp ikki tal nota qıkardı. Kün lərning etüxi bilən notilar ning birsi tüptüz boy tarttı, yənə birsi əgri - donay bolup yanoğa karap qongiyixka baxlıdi. Bir kün tüz nota əgri notioğa karap:

— Adax, terək kiqigidin tüz əsmisə qong boloğanda kar ola kəlməy kali du, — dəp səz baxlıdi. Əgri nota kəzlirini alaytip:

— Mən üqün oləm yəp kətmə. Hazırqə boluxioğa əsüwerəy, qong boloğanda



əzəmni tüziwalimən, — dəp tüz notining səzini kekiwətti.

Aridin bir ənqə yil ətti, əgri xah əzin ni tüzliwelix uyakta tursun, burunkidinmu əgrilixip kətti. Bir küni hərə wə palta kətərgən ikki yaqlaqqi terək tūwigə kelip, kizojin parangoja qüxti.

— Wah, mawu xah əjəp tüz əsüptu! — didi bir yaqlaqqi tüz xahni kərsitip, — hərkandak qong əygə jəgə kilixka yaraydikən. Yaqlaq bolsa muxundak tüz bolsa……

— Həy, karimamsən, mawuning əgriligi ni, — didi yənə birsi eqinix bilən əgri xahka karap, — buni on yərdin həridimi- giqə tüzligili bolmaydu.

— Koysangqu, — didi dəsləpki yaqlaqqi uning səzini bəlup, — bu əgrini yüz yərdin toqri. Sangmu yahxi matiriyal qikmaydu. Uningdin kərəotun kilojan tüzük.



Yaqqaqqilar xu məslihəttin keyin, tüz xahni awaylap kesiwaldi. Əgrisini bolsa palta bilən parə - parə kilip, otunhanioja apirip taxlap koydi.



# Qiwin Bilən Pilə Kuruti

(Məsəl)

Bahar pəsli. Üzmə yopurmaklırioja rasa toyunoqan ixqan pilə kuruti kümüxrəng yipək talalardin ozoza tüküxkə baxlidi. Xu qolda kayaktindur bir qiwin uqup kəldi. U üzmə yopurmiojioja kondı də, kizil kəzlirini parkiritip, pilə kurutioja karap söz baxlidi:

— Həy biqarə japakəx, əmrüngning kiskiliojioja bakmay adəmlər üçün japa qekidikənsən. Uningdin kərə, məndək oynapkülüp yaxisang bolmasmidi?

Qiwinning bu gepini angliojan pilə kuruti dər oləzəp bilən:

— Hoy, təyyar axning xajasi, kəzümdin yokal! Nijasət dəwisidə seningdək yürüp ming yil yaxiqandın kərə, bir kün yaxissamu adəmlərgə bir az nəp bərginim əla, — dəp jawap bərdi.

## Küq — Birlikte

(Məsəl)

Bir küni, bir balining kəz, burun, eoqiz, kulak, kol - putliri əzlirining insan hayatı. diki roli üstidə kattık munazirilixiwetip, jangjallixip қaldi.

— Mən, — didi kəz məqrurlanoğan ki. yapəttə əng awal söz elip, — keqə - kündüz əz nurum bilən kixilərning mengix - turux, əmgək kiliç, kitap okux ixlirioqa yar - dəm bərmisəm, ular kandak hayat kəqürə - ləyti, xunga, mening rolum həmmidin qong.

— Unqiwala kərənglimə! — didi burun homiyip, — sən hərkənqə mahtansangmu, mening bir ketimlik nəpəs eliximoğa yət - məysən, keni, mən bir minut nəpəs elixtin tohtay, sening parkirap turoqining nədə ka - lidikin?

Buni anglojan eołız ezigə has məmənilik bilən qukan kətirip ottu-rioqa qıktı:

— Həmmiñning sezi bir tiyin, mən hər küni üq wak tamak yimisəm, su iqmisəm, koxumqə epkigə hawa yətküzüp bərmisəm, sənlərmu künning serioqini kərüxəlməysən, xunga həmmiñning manga hərmət kiliñing kerək.

— Nimə diding, yənə bir eytkina? — didi kol ołəzəp bilən eołizoja wakirap, — sən yəydiñan barlik yiməklikni mən ixləp tapmisam, aolzingoja koxuk, qokini mən salmisam, sən nimə kilalayttinq?

— Mening rolimni tiloja almisak — wapaşa japa kilojanlıq, — didi put həsrət bilən, — mən kün boyi japa qekip, tərləp-pixip silərni kətirip yürmisəm, silər nimə kilalayttıqlar? Kəni, əmdi noqilioqlıqlarnı



bir körüp bakay!

Ular muxu təhlittə heli uzunoğıqə mən - mənlik talaxti, ahiri, bir - biridin keyidap hərkət kilixtin tohtidi. Kəz nərsə körüxtin, eoqiz tamak yiyixtin, burun nəpəs elixtin, kol - put hərkət kilixtin kaldı. Birak, aridin uzun ətməy, hılıki balining əpkisigə hawa yətməy, yürək hərkəti ajizlaxti, eoqiz kekir - təkliri kurup, üqəyliri tartixti, kol - putliri sowup, kəzliri aliyixka baxlidi, əlüm həwpi kax bilən kirpik arisida қalojan idi. Dəl xu pəyttə, bu jangjaloja baxtin ahir arilaxmay turojan **kulak otturioja** səkrəp qikip, akkəngül - lük bilən mundak didi:

— Həy, mənmənqi dostlirim, silər nimə digən əhmək - hə! Dunyada kaysi nərsə bir - biri bilən baoqlanmay, bir - biri bilən ittipaklaxmay əz rolini jari kılalıojan? Silər mənmənlik talixip, ittipaksızlık tuqdurojan - liktin, bu balining hayatı eoqır həwp as - tida kaldı, u əlsə silərmə təng tүgəysilər, uningdin kərə tezdin ittipaklixip hərkətkə kelinglər.

Buni angloqan kəz birinqi bolup yoɔlan eqildi, eołiz - burun ikkisimu əz kilmixi. ola puxayman yəp arka - arkidin nəpəs elixa ka kirixti, put - kollarmu asta - asta midirlidi, əlüm halitidə yatkan bala kaytidin yengi hayatka erixti.

Xundin keyin,  
ular bu ixni əzli-  
rigə aqqik sawak  
kilip, kəmtərlik bi-  
lən bir - birigə  
yardəm beridioğan,  
mənmənlik talax-  
maydioğan boldi.



## Əkillilik Bala

(Qəqək)

Abdurehim Ismayil

Burun, bir yezida Xakir, Zakir isimlik ikki dost ətkən ikən. Ular okux yexoja toxkanda xu yezidiki məktəpkə okuxka kiriptü.

Xakir gəp anglaydiqan, wakitni kədirləydiqan puhta bala ikən. Xunga, u pütün zeh-nini üginixkə karitiptu. Zakir bolsa oyunkəpi ikən. U məktəpkə kirgəndin keyinmə bu kiliojini taxlimaptu. Aridin bir kanqə wakit etüptu. Xakir məktəptə “əkillik bağı” digən namni elip həmmining hərmitigə erixiptu. Zakir bolsa həmmining arkıda kaptu.

Bir küni Zakir Xakirdin:

— Ikkimiz məktəpkə təng kirgən iduk, lekin, sən məndin exip kətting, buning sə-

wiwi nimə? — dəp soraptu.

— Buning bax-ka səwiwi yok, pə-kət mən səndin ügəndim, — dəp jawapberiptu Xakir.

Xakirning bu gepini anglioqan Zakir: “Meni zanglik kiliwatidu” dəp oylaptu - də, uningoja gəp kilmaydiqan boluwaptu. Ular-ning ustazi bu əhwaldin həwər tepip ikki-sini yenioja qakirtiptu wə Xakirning hiliki gepining mənisini soraptu.

— Siz bizgə, — dəptu Xakir ustazioja, — “əkillik bolay disəng, əkilsizdin ügən” di-gən idilə. Mən xu təlimlirini esimdə qing tutup, Zakirning əkilsizlik kilip, tirixip ügən-migənligini ibrət ķildim. U bolsa təlimli-rini kulakta tutmidi. Mening uningoja di-məkqi bolqinim xu idi.



## Tawuz

(Qəqək)

Burunisida, Abdulla isimlik bir bala bol ojan ikən. U hər künü məktəptin kaytip kəlgəndə ata - anisinig ixlirioğa yardımlixidi. kən. Bir yili, u kiqik bir parçə yərgə tawuz terip tər təküp ixləptu. Tawuzlar pixip rasa miradioğa yətkəndə, ezining bu əmgək miwisidin səyünüp, ustazini tawuzlukka təklip kiptu. Abdulla ustazini xərwətlik tazwuzlar bilən mehman kiptu.

Ustazi uning ixqanlioğeoja apirin okuptu wə bir sikim tawuz uruoqini elip kaytiptu. U məktəpkə beripla kirik nəpər xagirtini aldiqə qakiriptu - də, tawuz uruklirini ularoğa kərsitip mundak dəptu:

— Balilirim, hər biringlaroja bir taldin tawuz uruoqi berimən. Uni terip tawuzi pixkanda aldimoğa elip kelinglar!

Xagirtlar bir taldin tawuz uruqini elip tar-kixiptu.

Aridin bir yil ətüptu, xagirtlarning tawuzliri pixip yetiliptu. Xagirtlar tawuzlarni kətirip məktəpkə kelixiptu. Ularning tawuzlirimu Abdullaning tawuzidək taza yooqini-qan ikən.

— Tawuzunglarni piqinglar, yəp kərəyli. Keni, kimning tawuzi tatlikkin, — dəptu ustaz balilaroğa karap.

Xagirtlar tawuzlarni bir - birləp piqiptu. Kəpqilik hər bir tawuzoğa eojiz tegiptu. Ay-hay! Bu tawuzlar xundak tatlik ikənki, xagirtlarning hiq kaysisi bundak tawuzlarni yəp bakmioğan ikən!

Əng ahirida Abdullaning tawuzi piqiliptu. Bu tawuz xu kədər lawza ikənki, balilar bir qixləm qix-ləptu - yu, kayta aqzioğa aloqusi kəl məptu. Abdulla bu ixtin kattik hijil boptu.



— Səndin xuni soray, — dəptu ustazi  
mehriwanlık bilən, — tawuzoja қanqilik əjri  
singdürgən iding?

Abdulla ilgiriki nətijisidin қanaətlinip,  
tawuzlukka yahxi ixlimigənligini səzləp be-  
riptu. Xundin keyin, ustaz Abdulla wə bax-  
ka xagirtlırioja mundak nəsihət kiptu:

— Xuni əstin qikarmanglarki, mehnət-  
ning tegi rahət, japa qəkmigüqə halawət  
yok!



## Karoqu Bilən Tiwip

(Qəqək)

Burun, bir karoqu adəm ətkən ikən. U bazardın əzигə kerəklik nərsilərni setiwa-lalaydikən. Lekin, kezi kərmigənligi üçün, malning yahxi yaminini pərk etəlməydi-kən. Bir küni, u kəzini sakaytix üçün, bir tiwipni əyigə təklip kiptu. Tiwip uning əydə turup dawalaxka kirixiptu.

Aridin birnəqqə wakit ətüp, karoquning kezi kərələydiqən boptu. U, ezi burun al-qən nərsilərgə karap ərwahı uquptu - də, tiwipka esilip:

— Əyümdiki yahxi nərsilərni eliwelip, ornioğa naqarlırını səpləp koyupsən, — dəp rənjiptu.

Tiwip bolsa səmimilik bilən:

— Hıqkandak nərsənggə hiyanət kiləti.

nim yok. Burun kəzüng kərmigəqkə yahxi bilən naqarni pərk etəlməy, naqar nərsilərni eliweripsən, — dəptu.

Kiqik dostlar, bilimsiz kixi axu karəqu adəmgə ohxaydu. Bilim bolsa dohturoğa ohxaydu, kimki bilimdin bəhri mən bolsa, əkil kezi eqilip dunyani tonuydu wə yahxi yamanni pərkətələydu.



## Ikki Gijing

(Qəqək)

Ətkən zamanda, Saki wə Bakı dəydiqan ikki aka - uka ətkən ikən. Ular bir - birini besip qüxidioqan gijinglardin ikən, hər ikisi hərkəndək ixta əzininə gepini yoroqlitidikən - də, ahirida həmmidin ziyan tar tip olturidikən.

Künlərning biridə, ular yirak bir xəhərgə səpər kiptu. Konidioqan yərdə selip yetix üçün Saki bir kigiz, Bakı bolsa bir bora eliwalioqan ikən. Ular yol boyi bir - biri bilən gəp talixidikən həmdə on kədəm - də bir hürpiyixidikən. Xundak kılıp, kəq bolqanda bir konaloquşa yetiptu.

Saki orun təyyarlax üçün tutunup, kigizning üstigə borını saptu - də, Bakıqə:

— Kəl uhlaylı! — dəptu.

— Bundak salsaŋ, kattik borida kan-dakmu uhliołili bolsun! Borining üstigə kigizni sal, — dəptu Baki Saki saloqan orun-qıa karap.

— Borining üstigə kigizni saloqanda, — dəptu Saki gijinglik kılıp, — kigizning ti-kəndək yungliri sanqilip janni kiynimamdu? Mening muxu selixim toołra.

— Toołra bolsa -  
θəzəng yat, mən yat-  
maymən, — Baki  
keyidaporunning ye-  
nidikidak yərdə huy-  
linip yetiwaptu. Buni kərgən Saki tehimu  
jili bolup:

— Əmisə sən yatmisang, mənmu yat-  
maymənoju! — dəptu də, umu kattik yər-  
gə berip yetiptu.

Xundak kılıp, hər ikkisi bir obdan orun-  
ni taxlap, bir keçə dak yərdə yetip tang  
atkuzuptu.



## **Kəzəynək**

**(Məsəl)**

Bir məripətpərwər adəm bar ikən, u waktini daim kitap okuxka sərp kilix bilən ətküzidikən. U uzun yillardın buyan xüix bilən xuqullanoqlanlıktın, kəz nuri ajizlixip, kitapni kəzəynək bilən kəridiojan bolup kaptu.

Bir küni əyidə kitap körüp oltursa altə yaxlık bir ooqli kirip kəptu . də:

— Dada, manga kəzəynək elip bərgin, mənmu kitapni kəzəynək takap okuy, — dəptu.

Dadisi bu gəpni anglap:

— Nahayiti yahxi diding, sanga qokum bir kəzəynək elip berəy, — dəp wədə kiptu wə bazardın bir “elipbə” setiwelip ooqlişa beriptu.

— Dada, mən kəzəynək elip bər disəm,

nimə üçün kitap elip kəldingiz? — dəptu bala həyran bolğan halda.

— Balilarning kezəynigi — elipbə. Xu “elipbə” mana muxuu. Bu kezəynək bolmisa hiqkandak kiçapni kərgili, bilimlik adəm bolup qikili bolmaydu. Xunga, mən bu elipbəni elip kəldim, — dəptu dadisi oqlining bexini silap turup.



## Müxük Bilən It

(Qədək)

Kadir Sidik

Burun, bir dihanning bir oqlı bar ikən,  
u oqlıqla bəkmə amrak ikən. Bir küni,  
dihan oqlıqla bir müxük, bir it, bir kux  
balisini əpkelip beriptu. Bala bu janiwar-  
larnı bəkmə yahxi kəridikən. Ay - yil ətüp  
ular qong boptu. Müxük nahayiti ixqan  
bolup əy iqidiki qaxkanlarnı koymaydikən.  
Kux balisi huxhuyluqı bilən qangildap say-  
rap igisinin kənglini aqidikən. It bolsa  
horun ikən, u kosioqını toyoquzuwelip uh-  
laydikən, kosioqı aqsa sət կawaydikən.

— Ata - anamni bək seçindim, — dəptu bir küni kux balisi balıqla iltimas ki-  
lip, — körüp kelixkə ruhsət kilsingiz.

— Makul, — dəptu bala uningoqı iq aq-

>

ritip, — өзәңг yaloquz baramsən?

— Xunqə wakittin buyan siz, müxük, it wə mən billə yaxap kəlduk, xunga tətimiz billə barsak.

Bala makul boptu. Tətilisi yol yürüp, yürgəndimu mol yürüp üq ay digəndə mən zilgə yetiptu. Kuxning ata - anisi ularni kəngüldikidək mehman kiptu. Kaytix alda balisini կoyup ketixni balidin ətünüptu wə uningoja bir hasiyətlik ənggüxtər təkdim kiptu. Bu ənggüxtərni elip yürgən kixining hiqnərsigə hajiti qüxməydikən. Bala ularning iltimasını kobul kılıp, ikki həmrasi bilən səpərgə atliniptu.

Bala, müxük wə it bir ay yol yürüp bir kuduukning yenioja kəptu wə xu yərdə aram almakqi boluptu. Müxük bilən it ozuk-luk tepix üqün owoja ketiptu. Bala ularni heli kütüptu, kütüwerip kezi uykuoja ketip-tu. Aridin uzun ətməy, xikaroja qikkan bir padixa կuduk bexioja kelip balini kərüp kaptu wə ənggüxtərni tuydurmay eliwaptu...

Bala oyoqansa əngüxtər yok, u կayoqu-

ruptu. Owdin kaytkan müxük bilən it əhwalni ukup, ularningmu bexi ketiptu.

— Kandak, kilimiz? — dəptu bala uh tartip.

It tilini qikirip müxükkə karaptu.

— Oləm kilmang, — dəptu əkillilik müxük, — aldi bilən pal eqip bakay.

Müxük ənggüxtərni bir padixanıng elip kətkənligini bliptu wə uni elip keliykə balidin ruhsət soraptu. Bala razi boptu.

Müxük itni hamra kilip yoloja qikiptu. Bir xəhərgə baroqanda həxəmətlik bir qong koraqa kezi qüxüptu. It korkup koraqa kirixkə unimaptu. Ahir, müxük ezi yalopuz koraqa kiriptu. Bu padixanıng korasi bolup, xu küni uning kizining toyı boluwatkan ikən. Mügük usul oynioğan peti sorunoja qüxüptu. Buni körüp oğezəplən'gən padixa toydin keyin jazalax üçün müxükni solap koyuxka əmir kiptu.



Kaznakka solanojan müxük bulungda yatsa, bir qaxkan kamardin qikiptu, müxük "kap" kilip uni tutuwaptu.

— Meni koyup bərgin, — dəptu qaxkan yalwurup, — hajitingni rawa kilay.

Müxük padixanıñ sanduoqıdin ənggüxtərni elip berixni qaxkandin tələp kiliptu. Qaxkan balilirini əgəxtürüp berip sandukni texip əggüxtərni aptu də, müxükke tapxuruptu.

Ətisi, ixik tüwidə paylap turojan müxük padixa ixikni eqixioja keqip qikiptu wə it bilən tepixip igisinining yenioja mengiptu. Ular yerim yolda bir dəryaoja duq kəptu wə dəryadin ətüx qarisini izləptu.

— Ənggüxtərni manga bərgin, küqüm axsun, andin seni yüdüp dəryadin ətəy, — dəptu it.

Müxük makul boptu. It müxükni yüdüp suoja qüxüptu. Dəryanıñ otturisi ola kəlgəndə korkup kətkən it tilini xundakla qikarəqan ikən, ənggüxtər aqzidin qüxüp ketip-tu. Müxük itni əyipləptu.

— Otkən ix orni.  
oja kəlməydu, ke-  
təyli, igimizgə əng-  
güxtərni tapalmiduk  
disək bolmidimu? —  
dəptu it.



— Yak, — dəptu, müxük, — igimizni  
aldısaq bolmaydu.

Ular gəp talixip tursa, bir belik dərya-  
din bax qikriptu. Müxük kap kilipla uni  
tutuwalojan ikən, belik uningoja yalwuruptu.

— Makul, seni koyup berəy, — dəptu  
müxük belikkə, — ənggüxtərimiz suoja qü-  
xüp kətti, xuni elip bərsəng.

Belik birlə xungoqup ənggüxtərni elip  
qikiptu.

Müxük bilən it ənggüxtərni balioja tapxu-  
ruptu wə əhwalni əynən səzləp beriptu.  
Bala itning korkunqaklılığı wə səmimiyyət-  
sizligi üçün uni əyipləptu.

Əkillik müxük bala bar əydə yaxaptu.  
It bolsa koroda turidikən. Xuning bilən it-  
ning kənglidə həsəthorluk kozqılıptu - də,

müxükni kəzdin yokatmakçı boptu.

İtning yaman niyitini sezip kaloqan müxük huxyar bolup yürüptu. Bir küni, müxük əydin qikkanda it uningoja etiliptu. Ołəzəplən'gən müxükmu itning burnini kat tik bir morlaptikən, it kangxiqan peti keqiptu. Warang - qurungni anglap əydin yükürüp qikkan bala əhwalni ukup itni baqlap koypuptu, müxükni tehimu ətiwalaptu.



## Dət Eyik

(Qəqək)

Məhəmmət Rozi

Eyik balisi nahayiti əkillilik wə xok ikən. U hərkəndak nərsini kərgən haman uning-  
oja kizikix bilən səp selip karaydikən wə  
uning nimə ikənligini dadisidin soraydikən.

— Dada, dada, awu nimə, — dəp so-  
raptu u bir künə bir keyin dərihini kər-  
sitip.

— U dərəh, — dəp jawap beriptu dadisi  
pərvəsizlik bilən.

— U kandak dərəh? — yənə soraptu eyik  
balisi.

— U arqa dərihi.

— U nimixka tüz əsməy, ķingojır əskən?

Ata eyik tehimu  
ganggirap kaptu . də:

— U... u... gəp angli-  
mioqaqka dadisi uning  
belini kayriwətkən, —  
dəp jawap beriptu.

Yənə bir küni, eyik balisi dəryanıngottu.  
risida suni ikkigə bəlüp qohqiyip turoqan  
taoı əxkisini kərsitip:

— Dada, awu nimə? — dəp soraptu. Ata  
eyik səp selip karap baksimu uning nimi-  
ligini biləlməptu . də:

— U tax, — dəptu.

Eyik balisi taoı əxkisining münggüzigə  
hayran bolup yənə bir soal soray dəp tur-  
oqanda, u sudin qikip yügürгиниң ketip  
kaptu.

— Dada, dada, — dəp towlaptu eyik ba-  
lisı uning yügürüxicə kizikip, — tax ajayip  
tez qapidikən . hə?!

Ata eyik sət puxuldap tilini qaynaptu . də:

— Hə, sudiki taxlar xundak qapıdu, —  
dəptu.



— Awu nimə? — dəp soraptu eyik balisi yənə bir küni kək asmandiki mamuk-tək ak bulutlarni kərsitip.

Ata eyik kəzlirini kisip bir haza қari-qandin keyin:

— U kar, — dəp jawap beriptu.

Eyik balisi dərhal bulutning sudiki əksini kərsitip:

— U nimə? — dəp soraptu. Ata eyik əmdi hıqkandak oylap olturmastinla:

— Həy, niməqə kalwa sən balam, umu kar turmamdu? — dəptu.

Xundak kilip, eyik balisi kərgən nərsili-rini hata qüxinip ketiweriptu. Yillar ətüp, ata eyik aləmdin ətüptu. Eyik balisi qong bolup mustəkil turmux kəqürüxkə baxlaptu. Bir küni, u dərya boyioğa kelip karisa beliklar suda üzüp . səkrəp oynawatkidək.

— Ohuy! — dəptu eyik balisi hayajlinip, — taxning baliliri nimə digən tez qapidu . hə?

Dərəh xehida olturoğan həpüp bu sözni anglap kakahlap külüp ketiptu . də:

— Hoy, nimə dəwatisən? U taxning baliliri əməs, u belik, — dəptu. Eyik terikip:

— Sən nimini bilətting kalwa, u taxning baliliri turmamdu? — dəptu. Hərəkətəhimu kahlap külüptu wə dəryadiki taxlarnı kərsitip:

— Undak bolsa eytip bakkına, awu turqanlar nimə? — dəptu.

— Awu akturoqanlıri ak mogu, kara turoqanlıri kara mogu, qongliri qong mogu, kiçikliri kiçik mogu, — dəptu eyik ikkilənməyla.

Hərəkət üqəyliri üzülgiqə külüptu. də, uqkiniqə həmmə yakka berip eyikning gəplirini baxkilaroja tarkitiptu. Xuning bilən həmməylən eyikni izləp kelip, uningdin unibuni sorioqlı baxlaptu. Eyik həmmisigə hata jawap beriptu. Eyikning jawawini anglap ormandiki pütün janiwarlar külüptu. Bəzilər eyikkə eqinip, uningoja səmimi yardım kilip, xəy'ilərni toqra tonuxni ügitiptu. Bir rək, u dadisining ügətkənlirini birdin bir toqra dəptonup, baxkilarningkini inkar kiptu...

Xuning bilən pütkül ormanda uning nami “dət eyik” bolup kaptu.

## **Sazəndə Қаоға**

**(Qədək)**

Bir ormanlıktı nuroqun jan - janiwarlar yaxaydikən. Ularning iqidə қаоғa nahayitimu usta sazəndə ikən. Jan - janiwarlarning hər kandak toy - təkün, məxrəpliri uningsiz etməyдikən. Қаоғa buningdin bəkmü kərilip baroqanseri өzini qong tutidioqan boptu, toy - təkün, məxrəplərdə yəp - iqip yetiwalidikən, baxkilar yelinip, bir munqə mah-tisa andin bir - ikki pədə saz qelip beridikən. Bu əhwaldin iqi titildioqan toroqay bir küni қaoğıqa:

—Buradər, sening hərmitingni xunqə kili-watsak, kənglimizgə yarixa birər pədə saz qelip bərməyla yetiwaloqining nimisi, — dəptu. Bu səzgə қaoqining bəkmü aqqioqı

kəptu. U kanatlirini kerip gidəy giniqə boqulup səzləptu:

— Kənglüngni disəm kandakkilsam bolatti, hilimu qelip beriwatimənoq? Yaki əlləy nahxisioqa qelip həmmmingni uhlitip koyojandinkeyintohtisamraziboluxamtinq?!

Kəpçilik kaojining səzигə oqəzəplinip tur-ojanda otturioqa tiyin qüxüptu:

— Boldila toroqay, kaoja akamni rənjitip koymayli yənə, u bolmisa məxrəp kizimay қalmamdu?

Kaoja tiyinning səzi bilən tehimu oqadi-yiptu wə: “Hım, meningsiz kandak kilar-sənkin keni?” dəp yamanlap mangojili kōpuptu. Tiyin bir tərəptin toroqay oqa kayip, bir tərəptin kaojioqa yelinip, uning pexidin tutuwaptu. Toroqay yeriloqudək bolup:

— Kaoja adax, sening maharitinggə biz kayıl, birak bilip koyojinki, sening muzikangni anglaydioqlanlar bolqanlioji üqünla



sən hərmətlik, muzikiliring danglik,— dəptu.

Kaoja yamanlap ketiptu. Xuning bilən məxrəp buzulup orman timtas bolup kaptu. Tiyin toroqayoja tənə kilip:

— Məxhur sazəndimiz kətti, əmdi məxrəpni sən kizitkin adax, — dəptu. Bu sez toroqayoja tolimu har kəptu. U қandakla bol sun saz qelixni üginip qikixka bəl baqlap tu. Xuningdin etiwarən wakitni qing tutup berilip üginixkə baxlaptu. Kaoja bolsa baxkilarning kelip əzigə yelinixini kütüp əydə yetiptu. Lekin, künlər ətüweriptu, hiqkim kəlməptu. U iqi puxup sazni kolioja elip qelip bekiptu, birak, anglaydiojan wə danglaydiojan kixi bolmiojaqka birdəmdə zerikip taxlaptu.

Bir küni, kaoja zerikip oltursa əygə tiyin kirip kəptu wə kəqtə ətküzüldiojan məxrəp kə uni təklip kiptu. Kaoja bolsa ilgirikidək hali yoojanlık bilən:

— Barmaymən! — dəptu.

Tiyin:

— Bering, kaoja aka, zerikipmu կalojan-

siz, saz qelip bərsingiz tehi yahxi, qelip bərgingiz kəlmisə olturup keling, — dəptudə, ketip kaptu.

Kaoğa tiyin kətkəndin keyin: “Ular müzikamni heli seoqinoğan ohxaydu. Yahxisi barmay turay, ular yolumoğa karap kəzliri texilsun, yənə bir əlqi əwətkəndin keyin baray. Həmməylən manga hərmət bildürüp orunliridin turuxsun……” dəp oylaptu.

Kaoğa tama bilən mana kelə, ənə kelə dəp olturuweriptu. Birak, hiqkim kəlməptu. Ahiri, kaoqining iqi titildap məxrəpkə yol aptu. Kəlgüdək bolsa, kəpqilik toroqayning müzikisiqa usul oynawatkudək. Kaoğa dang ketip turup kaptu. Birdəmdin keyin usul ayaklixip dastihan tartiliptu. Kəpqilik qəttə turoqan kaoqini kərüp dərhal dastihanoğa təkliп kiptu. Toroqay uningoşa əz yenidin orun beriptu. Kaoğa kənglidə: “Kasapət, yaman



əməs qalidioqan bop kaptu, қағанlardın beri üginiwaldikinə? Lekin, manga yətmigi heli gəp, uning bilən bir bəslixip tehî harr sazəndə ikənligini kəpqilikkə tonutup koymaymu?" dəp oylaptu. Tamaktın keyin kaoqa sazni əzlügidin kolioqa eliç sazlaptu. Kəpqilik jımjit olturup dikkət bop tu. Birak, kaoqa kaysila pədigə qalsaqollıri hıq yürüxmigüdək, uning üstigə pədiləni hata besip yekimsiz awazlarni qikiriptu. Xuning bilən anglioqıqların dikkiti buzulup, kaoqa əzini koyidioqan jay tapalmay kaptu. U kəpqilikning yelinixini tama ki lip məxk kılıxni taxlap koyoqanlıqı üçün toroqay bilən bəslixixning hazırlıq mömkin əməsligini his kiptu - də, ilajisiz sazni toroqayoja beriptu. Toroqay xoh wə yekimlik pədilərgə qelip kəpqilikning kənglini xat kiliwatkanda kaoqa biaram bolup asta sirtka qikiptu - də, keqip ketiptu.

## It Bilən Qəjə Horaz

(Məsəl)

Əhət Haxim

Bəngwax bir qəjə horaz bar ikən. U da im dostliri bilən billə danlimay, əzi yal oquz bexi kayoqan, puti tayoqan tərəplərgə ketip kalidikən. Xunga dostliri uningoşa:

— Yaman adətni qikiriwalding, ətrapta tohu yəydiqan itlar bar, bir küni seni yəp koymisun, pəhəs bol! — dəp nəsihət kiptu.

Lekin bu nəsihət uning u kuliqidin kiriş, bu kuliqidin qikip ketiptu, yənilə bəngwaxlioqini taxlimaptu. Uzun ətməy, bir küni aqkəz bir serik it uni tutuwaptu.

— Hoymu kolumoşa qüxtüngə! — dəptu it xəlgiyini ekitip, — tohu gəxi yigim keliip ələy digən idim.....

— Hərmətlik təhsir, rəhim kilsila, — dəp yalwuruxka baxlaptu qejə horaz dir dir titrəp, — əmürwayət hizmətliridə bolay, meni yəwətmisilə!

— Həim, əzəldin sili bilən dost bolux arzusida idim. Mana bugün pəyti kəptu, ikkimiz dost bolaylı, mən siligə kün arilap birdin qejə tutup berəy.

— Meni koldurlatma! — dəptu it ixənməy, — sən əzəldin sili bilən dost bolux arzusida idim. Mana bugün pəyti kəptu, ikkimiz dost bolaylı, mən siligə kün arilap birdin qejə tutup berəy.

— Təhsir, manga ixənsilə, buningoja amalim bar.

It: “Bumu bolidi. ojan gəp ikən, keni sinapkərməmdimən” dəp oylaptu. də, bir dinla rəhimdillik ki. yapətkə kirip:



— Bolidu, ləwzingdə turojin, ikki üq kündə birdin qejə tutup berisən. Xundak kilsang mənmu sən bilən əmürlük dost boli.

mən, hərgiz hiyanət kilmaymən, — dəptu.

— Qokum ləwzimdə turimən!

It qəjə horazni koyup beriptu. Xu kündin baxlap qəjə horaz əz dostlirini aldaxka baxlaptu.

— Jür, awu yərdə kurut, kongoquz bək kəp ikən, danmu bar ikən, — dəptu təjribisiz qəjilərni aldap qəjə horaz.

Uningoja əgəxkən qəjə qatkallikning yenioqa kəlgəndə, müküp yatkan it etilip qikidikən də, uni “kap” kilip tutuwelip yəwetidikən wə:

— Dunyada seningdək sadık dostni uqratmioqanmən! — dəp qəjə horazni mahtap koyidikən.

Xundak kilip, qəjə horaz bir munqə dostlirining jenioqa zamin boptu. Künlər ətüptu, uning yaman ixlirini baxka tohular sezip kaptu wə bu ixni uningdin sürüxtürüptu, lekin u ikrar kilmaptu Yaxanojan bir tohu uningoja nəsihət kilip mundak dəptu:

— Əz dostliridin yüz origüqi hərgiz yahxi kün kərməydu. Esingdə bolsun, ittin

wapa kəlməydu!

Xu kündin baxlap qəjə horazoğa dostliri guman bilən karaydioqan bolup kaptu. U hər kanqə xirin - xekər səzlərni ķilsimu dostliri uningoşa əgəxməptu. Xunga birnəqqə kün-lərgiqə itka qəjə tutup berəlməptu.

Bir künü aqliktin üqəyliri tartixip kətkən it qəjə horazning yənə yaloquz keliwatkanlioqini kərüptü - də, pəylini buzup:

— Yənə kuruk keliwatisənoju! — dəp wakıraptu.

— Əmdi sənmu insap kiloqin, dostum, — dəptu qəjə horaz yelinip, — xu qakkiqə sanga heli kəp qəjə tutup bərdim, “yaloqan-qining kuyruqi bir tutam” digəndək, əmdi qəjilərmə manga aldanmaydioqan bolup kaldı. Meningqə, sən əmdi qəjə yəydioqan əski aditingni əzgərtsəng կandak?

— Itning əz aditini əzgərtkinini sən kagan kərgən? — dəp wakıraptu it.

— Qəjə bolmisa կandak kilimiz?

— Nimixka bolmaydikən, sən qəjə əməsmu?

— Dostum, nimə dəwatisən? — dəptu qəjə horaz qəqüp ketip, — ikkimiz əmür-lük dost əməsmu? Hiyanət kilmaymən **digən** wədəngni esingdin qikirip koyma.....

— Ahmak! — dəp wakiraptu it ołəzəp bilən, — əsəriqim aqkanda əskatidu dimisəm, sən bilən dost bolattimmu?!



Qəjə horazning kəzliri qəkqiyp ketiptu. U pəkət wəhxi itning aqzioqa qikkandin keyinla, itning haman itlioqini kilidioqanlioqıqa ixiniptu.



## Orunduk

(Məsəl)

Ablimit Məhəmmidi

Maymun bir künü orunduk yasaxni ügənməkqi boptu. U ming bir japada orundukni yasap qıkiptu - yu, lekin ikki putini hata ornitip koypu. Yasiojan orunduoqining kandakrak boloqanlıqını biləlməy turoğanda tülkə yetip kəptu. Maymun nahayiti kəmtərlik bilən tülkidin soraptu:

— Tülkə aka, mən yasiojan orunduk kandakrak boptu, hata jayliri bolsa kərsitip bərsingiz, tüzitiwalsam.

— Karamət yahxi boptu, — dəp mahtap ketiptu tülkə aqzi - aqzioja təgməy, — bək qiraylik yasiliptu.

Tülkə səzini tügitip ketip kaptu. U bir-


dəmdin keyin eyik, əxkə wə toxkanlarnı baxlap kelip, maymunoja yənə yasiojan orunduoqını kərsitixni wə üstidə olturup bekixini eytiptu. Maymun hoxallioqıda orunduoqını ularoja kərsitiptu wə xundakla olturuptikən, orunduk ərülüp ketip ongdisioja qüxüptu . də, kəpqilikning külkisigə kaptu. Buni kərgən tülkə kakahlap külüp ketip, mazak kiloqan haldə səzləptu:

— Muxundakmu orunduk yasiojan barmu, həy kalwa! Əkə paltini, tülkə akangning yasiojinini kər! — dəptu . də, paltini elip hata ornitiloqan orunduk putini tüzəp koyupla üstigə qikip olturuwaptu həmdə əzinin hünərdə kaltis ikənligini kəz . kəz kiloqli turuptu. Maymun bir qəttə turup: “Bu kasapət tülkə bayatin beri orunduk putining hata ornitilip қaloqanlioqını bilip turup nimixka manga eytmioqandu?” dəptu əz . əz-



igə. Xundin beri, u ix kiloqanda, mingə ixlitip, nahayiti inqikilik bilən ixləydiqan boptu.

Kiçik dostlar: Biz hərgizmu hiligər tülkidək bolmaslıqımız lazım. Sawakdaxlirimizda hatalık, kəmqliklər kərülidikən, waktida kərsitip beriximiz, əzara səmimilik bilən üginiximiz, yardım beriximiz, yetəkliximiz lazım.



## **Ңөрүп Nimixқа Sesik**

**(Мәсәл)**

**Abdurahman Әбәй**

Burun һөрүп билән yawa өдәк bir оғарда billə yaxaydikən. Өдәк bək sadda, һөрүп nahayiti qeqən ikən. Ңөрүп birdəm өrləp, birdəm pəsləp, yangza qikirip uqalaydikən; yərdimu həm taklap, həm yorqılap mangalaydikən; dərəhlərgə konuwelip qiraylik sayriyalaydikən; baxkilar bilən uruxup қalsa tumxuoji bilən qokulap, tajisi bilən üsələyedikən. Өдәк bolsa pəkət ikki yakka iojanglap mengixtin baxkini bilməydikən. Xunga һөрүп uni “kolidin ix kəlməydiqan əhmək” dəp kəzgə ilmaydikən.

Өдәк һөрүпning maharitini üginiwelixin bək arzu kilidikən, lekin һөрүп kizojan-quqluk kilip ügitip koymaydikən. Uning

üstigə ətidin kəqkiqə ədəkkə ix buyrup, ezi qiraylik yasiniwelip uyaktın - buyakka laqaylap yürüdikən.

Künlərning biridə həpüpning qongqilioğı ədəkning jenidin ətüptu - də, oqarni taxlap qikip ketiptu. U üq yiloqıqə ormanlık, taoq, dəryalarını kezip yürüp nuroqun maharətlərni üginiwaptu. Bir küni ədək həpüpni yoklap oqaroja kəptu.

— Nəqqə wakittin beri nələrdə laqaylap yurdüng? — dəp soraptu həpüp həkawurluk bilən.

— Kurukluktimu, sudimu yaxiyalaydiqan, kəktimu uqalaydioqan wə yərdimu mangalaydioqan maharətni üginip kəldim, — dəptu ədək.

Bu gəp həpüpning qidiqini kəltürüptu - də, zərdə bilən:

— Yooqan gəp kilma, sən eytkanlarnı mən kəzümni yumup turup kılalaymən. Kəni, bolmisa bəslixip bakamduk? — dəptu.

Ular aldi bilən suda maharət kərsətməkqi boptu. Ədək dəryaoja səkrəp qüxkən

ikən, həpüpmu uni dorap suşa səkrəptu - də, qəküp ketiptu, u palaklap yürüp ming təsiliktə kirojakka qikiwaptu. Ədək bolsa nəhayiti tez üzüp dəryanıng u ketioja ətüp, yənə bu ketioja kaytip kəptu. Ədəknıng utuwelixi həpüpke bək har kəptu, lekin kayıl bolmaptu.

Ikkinqi ketim, u lar yirakka uquxup bakmakqi boptu. Həpüp: "Bu ketim qokum utuwalmən" dəp oylaptu - də, bar küqi bilən tez uquptu. Dərwəkə, u birdəmdila ədəktin yigirmə - ottuz metir uzap ketiptu wə kərəngligən halda kəynigə karap ədəknisi:

— Əmdi, kəzümni yumup uqsammu sən manga yetəlməysən! — dəp məs'hirə kiptu.

Xuning bilən u kəzini məhkəm yumuwelip, birdəm igizləp, birdəm pəsləp, posun qikirip uquptikən, tosattınla bir əski tamoja üsüwelip, tamning yenidiki tərəthaniqə qüxüp ketiptu. Ədək bolsa lərzan kənat kekip uqup ətüp ketiptu.



Нөрүп тамоңа қаттік үсүвалоғанлиғи üçün, xundin buyan tumxuoғi әгмәк, тайиси қотур болуп қалоған ікән. Рәнгги xундә qiraylik bolsimu, әмма тәрәтханиңа qекуп кәткәккә, teni sesik purap, yenioңа kəlgili bolmaydikән.




## Gülning Yahxi Dostı

(Qəqək)

Gülning dostini biləmsiz? Gül burun nuroqun dostliridin həsrət qəkkən idi, əməma, ahiri bir yahxi dostka erixti!

Gül sübhi məzgildə bir yekimlik naxxini anglap potəkləp eqildi. U külüp jahanoğa bakkanda, jahan xərktin kətirilgən xəpək nurida huddi əzigə ohxax kizillikka pürkən'gən idi. Olu-kirap uqkan səlkin xamal uning məngzini səyüp, hox puraklını yiraklaroğa elip ketətti. Bəkki-də əskən miwə dərəhliri yapraklırini xildirlitip uning



porəkləp eqiloqanlioqini alkixlaytti. Hılıki yekimlik nahxini eytən kimdu? U hər tərəpkə təlmürüp kariwidi, bir tüp alma dərihining əng üstünki xehioqla kunuwelip sayrawatkan bulbulni kərdi. Uning nahxisi կandak yekimlik - hə! Bulbul tün boyi gülning eqilixini təkəzzalik bilən kütti. Əmdi xahtin - xahka səkrəp gülning yenioqla tezrak kəlsikən!

Gül uning əz xehioqla kunup turup qangildap bir nahxa eytixioqla humar idi. Əmma, bulbul uning yenioqla kəlmidi. U tün boyi uykuqla takabil turup kəlgən bol simu, tang aldidiki xirin uyku uni mügiditip, uhlitip koydi.....

Ah! Gül həsrət qəkti, u əzini bu dunyaqla bulbulning nahxisini anglax üqünla yaraloqlan dəp oylaytti. Birak, bulbul iradisiz. U tün boyi kirpik kakmay, gül taza eqiliwatkan qaoqla uhlap қaldi.

Siz xəbnəmni biləmsiz! Gül hər səhər bulbul uykuqla qəkkəndə həsrət qekidu. Ənə xu qaoqla uning kip - kizil zinaklıri-

da xəbnəm pəyda bolidu. Xəbnəm — gül-  
ning kəz yexi!

Kuyax kətirilgili heli boldi, baoqwən bo-  
way bir top balilaroja bulbul bilən gülning  
dostluqı həkkidə qəqək eytiwatidu.

“Jenim bowa, boldi qəqigingni eytmay  
koy, mən bulbul bilən dost əməs. U ira-  
disiz”. Boynini kisip həsrət qekiwatkan gül  
ənə xundak piqirlaytti.

Gülning zinaklısı kiqixti həm yüzining  
kimirlawatkanlıqını səzdi. U xürkünüp be-  
xini kətərdi wə məngzidə bir tüklük kək  
kurutning əmiləp yüksənlərini kərdi. Ah!  
Sənmiding iplas! Tüklük kək kurut - gül-  
ning düxmini. U gülning bərgilirini kir-  
kip, həsnini sulaxturup koyidu. Gülləkattik  
bir silkindi - də, uni əz üstidin domilitip  
taxlidi.

Uni yənə kayoqı bastı. Əmma u bir nər-  
sinin etrapida pərwənə bolup ayliniwat-  
kanlıqını sezətti. Bir azdin keyin uning

məngzıgə yenik  
bir nərsə kon-  
di - də, səyüx-  
kə baxlidi wə  
yekimlik piqir-  
lidi: "İh gülüüm!  
Biləmsən, mən  
seni kanqə zaman küttüm! Ahiri eqilding,  
sən menin əng yekin dostun, əmdi  
ikkimiz ayrılmay billə oynaymiz!"



Gül ittik bexini kətərdi. Uning aldida  
rəngga - rəng tonluk güzel bir kepinək  
turattı.

— Kepinək, sən rast menin bilən dost  
bolamsən? — Gül aldirap soridi.

— Mən senin dostung, -- kepinək  
bayiki gəplərni yənə təkrarlaxka baxlidi wə  
gülning ləwlirini xoraytti.

Ular dost boldi. Əmma, gül uningoja al-  
dandi. Kepinək xəhsiyətqi idi. U' gülning  
xirnisini xorap, əz kənglini hox kıldı..

Gül yənə həsrət qəkti. U nimə üqün  
eqildi, əmdi tozup kətsə hayat xuning bilən

ahirlixamdu? Yak, u yaxixi kerək, əhmi-yətlik yaxixi kerək!

Kepinək yənə uqup kəldi. U yənilə: "Mən sening pərwaning dəytti..." Əmma gül uni awalkidək karxi almidi. U Əmdi tətür ərülüp yərgə kariwaldi. Dəl xu qoşda bir top balilar yügrüxüp kelip kepinəkn ni koşlap oynaxka baxlidi. Gül bolsa ularoja karap: "Balilar koşlanglar, u wapasiz, uni bu baoğdin koşlap qikiringlar!" dəp piqirlaytti.

Əmma gülning bəhti kəldi.

U boynini kisip kayoqurup olturoqanda bir nərsə yekimlik nahxisini eytip, uning ətrapida aylinixka baxlidi.

Ah, hili ki wapasiz kepinək yənə kəidi-mu nimə? Gül səskən'gən halda bexini it-tik kətirip karidi. U kepinək əməs, aliqipar tonluk, burutluk, qiraylik bir nərsə idi.

— Sən kim bolisən? — Gül uningdin soridi.

— Mən boqlun<sup>①</sup>.

---

① Boqlun — həsəl hərisining balisi.

Gül ərilipla uningoja kəynini kiliwaldi.

— Biz dost bolsak, — didi boqun.

— Yak, mən dost bolmaymən?

— Yaloquzluk zerikixlik əməsmu?

Gül jawap kayturmidi.

— Biz dost bolup, əhmiyatlık bir ix kılalı, — didi boqun. Gül kəynigə ittik ərüldi.

— Kandak əhmiyatlık ix?

— Baqwən bo-way kəp əjri kılıp seni terip östürdi.  
Mangimu bu güzel baqdin orunbərdi, — didi boqun, — biz-

mu əjrimizning miwisini uningoja soqa kilmaymizmu?



Gül boqunning təklıwigə kizikip kaldi.

— Nimini soqa kilimiz?

— Sən xırnəngni kəpləp qikar, mən uningdin tatlıık bir nərsə yasay, biz baqwən bowayoja həsəl təkdir kılaylı!

Ular yahxi əkil tapkanlıçıdin xatlinip,

jiddi ixka kirixti.

Gül xirnə ixləydu, boqun bolsa xirnidin həsəl qikiridu, ularning künliri aldirax, ular əzliri üçün əməs, bəlki insanlar üçün ixləytti. Ənə, xundin buyan baoļwən boway balilaroja gül bilən boqunning dostlioqi wə həsəl həkkidiki yengi - yengi qəqəklərni eytip bərdi.



# Kıqık Kalioqaq Qüxəndi

(Qədqək)

## Ənwər Oşulam

- Bir küni kiqık kalioqaq anisi ola:  
— Mən kəlgüsidi bir məjizə yaritay  
dəymən, — dəptu.  
— Kandak məjizə? — dəp soraptu anisi.  
— Pütün iklim körüp bakmioqan ajayip  
bir imarət salmakqimən.  
— Nahayiti obdan, balam, tiri xip ügən-  
gin!

Xuningdin baxlap  
kiqık kalioqaq bina-  
karlikka dair kitap-  
larnı tətkik kilişkə  
baxlaptu. Hər küni  
ətigəndin kəqkiqə-  
kitapka karap olturu.



weriptu. Bir künü:

— Balam sirtka qikip sap hawa yigin, dəm elixmu muhim ix, — dəptu ana kalioqaq.

— Hawa yiyixkə nədə wakit! — dəptu kiqik kalioqaq kanatlirini silkip koyup, — hazır kiliwatkan iximning aldida dəm elix hıqbır muhim əməs.

— Yak, undak diyixkə bolmaydu.....

— Mən ajayip bir məjizə yaritimən digəndə, siz manga, tirixip ügən digən idingiz. Əmdi dəm al dəysiz.

— Balam, — dəptu anisi kəyünüp, — uluq ixlarnı kılıx üçün tən saqlamlıq kerək. Dəm elixni muwapik orunlaxturmisang sening üginixing igiri basmaydu. Əzəngning hazırlığı turkingoja bir karap bakkin.

Kiqik kalioqaq əynəkkə karap oruklap kətkənligini körüptu wə mingisining kattık aqriwatkanlioqını sezip, anisi eytən səzning toqlra ikənligini qüxiniptu.



# Qeqilangojuluuk

(Qeqək)

Ablət Məhəmmət

Tursun oyοjinip saətkə қarioqanda məktəpkə mangidioqan wakit bolup қaloqan idi. U dərru kiyinməkqi boldi, birak ya paypiqini, ya ayiqini, ya kəynigini tapalmay intayin tit . tit bolup kətti.

— Kəynigim keni? — dəp wakiridi Tursun terikip.

— Üstəlning astidimən, ahxam sən meni xu yərgə taxliwətkən əməsmu? — dəp jawap bərdi kəynək.


— Paypaklirim nədə?

— Sən ahxam meni taxliwətkən yərdə — kitap jazisida turuptimən! — dəp wakiridi paypak.

— Bətinkəm keni?

— Mən bu yərdə! — ixkapning astidin awaz kəldi. Bu Tursunning ong putioja ki-yidiojan bətinkisi idi. Bətinkisining yənə bir parisi ün qıqarmidi, u ixikning arkisida idi.

Ahiri, Tursun ki-yinip bolup saətkə karisa allikaqan 1 - saətlik dərstin qüxi. döjan wakit bolojan idi.



Bərə

(Qəqək)

Mutəllip Paltaji

Bir kün, qəp qepiwatkan bir boway yol boyidiki terək sayisida qüxlük tamioqını yəp olturoqan ikən, uning aldidiki ormandın bir bərə qikiptu - də:

— Həy boway, nimə yəwatisən? — dəp soraptu.

— Nan bilən həsəl yəwativimən, — dəptu boway.

— Mangimu azrak bərsəng, yəp kərsəm. Boway bir burda nanoşa həsəl sürkəp bərigə beriptu. Yumxak nan bərigə bək tetip ketiptu. U:

— Mənmu nan yiyixni bək yahxi kəri-mən, lekin uni қandak təyyar laxni bilməymən, — dəptu.

Boway bərigə nan təyyarlaxning jəryanini yər həydəx, boqlay terix, suolix, sokux katarliklardın tartip, taki tonuroja nan yekip pixurojanıa kədər bolqan ixlarning həm misini qüxəndürüptu. Bərə birdəm oylinip turuptu - də, bexini qaykəp:

— Way - wuy, bu bəkmu kəp həm eoşir ix ikən. Əng yahxisi, sən manga қandak kilip təyyar nanoja igə boluxni ügitip կoy-sang, — dəptu.

Boway bərigə ormannıng nerisidiki taoł ni kərsitip mundak dəptu:

— Təyyar nanoja igə bolmak asan ix əməs. Uningdin kərə gəx yiyixning oqemini kil. Ənə, awu takka qiksang, u yərdə taoł tekisi kəp. Sən ularning arisidin semiz-rək bir tekini tallap yigin.

Bərə aldirap - tenəp takka qikiptu - də, semiz bir tekini kərüptu.




— Həbbəlli, buningdinmu semiz gəx nədə bolsun! — dəptu bərə aqzidin xülgəylirini ekitip wə tekigə karap səzləptu, — mən seni yəymən, sən karxilik kilmioqin!

— Sanga karxilik kilip nimə payda almən? — dəptu tekə, — birak, sən meni parqilaymən dəp awarə bolup ələrsənmin kin dəp ənsirəymən. Əng yahxisi, sən awu taxka yəlinip, putliringni tirəp, aqzingni eqip turoqin, mən yüksürüp kəlgən petim aqzingoqa kirip ketəy.

Taoq tekisining gepi bərigə yekip kaptu. U aqzini eqip putlirini yərgə məhkəm tirəp turuptu. Tekə yüksürüp kelip, uzun həm tom münggüzliri bilən bərini xunqilik kat-tik üsüptiki, bərə huxsizlinip yıkılıp kaptu.

Bir qaoqda bərə huxioqa kəptu. Ətrapka karisa hiqnərsə kərünməptu. U əz - əzигə:

— Mən əxkini yidimmu, yimidimmu? Hə, uning kərünmiginigə karioqanda, yığən ohxaymən! — dəptu.



## **Ikki Həküz**

**(Qəqək)**

Bir bay uzaktın beri bekip keliwatkan ikki həküzini bazaroja elip beriptu - də, birini bir dihan oja, yənə birsini bir sodigərgə setiptu.

Dihan xu kündin baxlap setiwalojan həküzni dihanqılığning eoqır . yənggil ixlioja saptu: Yər həydəptu, sərəm saptu, harwi oja koxuptu, kiskisi birdəm bikar koy-maptu.

Sodigərning kolioja qüxkən həküz bol-sa keqə - kündüz karangoju, zəy . qilə ko-tandin qikmay bikar yəp yetiptu.

Aridin birkənqə yil ətkəndin keyin, bu ikki həküz bir yərdə uqrı xip kaptu Sodigərning həküzi dihanning həküzinin səm-

rip - tikilip, tükliti parkirap kətkənligini kərüp həyran կaptu.

— Adax, sən nimanqə səmrip, parkirap kətting? Mən nimixka oruk - ələmən hal-oja qüxüp kaldim? — dəp soraptu sodigərning həküzi.

Dihanning həküzi uningoja mundak jawap beriptu:

— Bu halətkə yetixim, əzəmning ix-qanlıqimdin boldi.

Ix - hərkətni kəp kiloqanda, ozuklukni kəp yəydiqan bolidikən, yigən ozuklukmu obdan singip, tən'gə kuwwətberi dikən. Əgər mənmu kotandin qikmay bikar yatkan bolsam, sanga ohxax zəiplixip kətkən bolar idim.



## Üq Məsəl

### Iminjan


### Ekin Su Wə Əstəng

Xildirlap ekiwatkan su əstənggə aqqioqlinip:

— Ləniti əstəng, sən meni boqup koydung. Sən bolmioğan bolsang, mən kanqə ərkin akkən bolat-tim! — dəptu.

— Əgər mən sanga yol baxlap bər-

misəm,—dəptu əstəng təmkinlik bilən, — sən əz məyilingqə nəmu . nə қaqsang, ni-xanlioğan yeringgə kandakmu yetip baralaysən? Sən əz məyilingqə aksang, rolingni jari kildurux uyakta tursun, əzəngnimu halak kilisən.



## Otuqsuq Wə Oqlak

Oqlak əmdila omidin kaytip kəlgəqkə, əzini qong tutup, əzi bilən bir bulungda turoğan otioquqka karap mahtiniptu:

— Kara, mening paydam nimə digən jik! Adəmlər altundək buğdaylarnı manga tayinip yioğıwalidu. Sən bolsang hıq ixka yarimaysən.

Otioquq oqlakning sözini eçir almay:

— Axlik teriydi. Ələn wakitta, yər birər ketim qanal-misa, küz waktida seni ixlətküdək jaymu qikmaydu, — dəptu.

Oqlak otioquqning bu sözini anglap jım bolup kaptu.



## Bir Parqə Ham Hix

Hix bixuridioğan ixqi ham hixlarnı bir-birləp humdan oja tiziptu. Bir parqə ham


hix өзининг отта көydürülidiojanlıqini ukup, korkup titrəp ketiptu. Yenidiki hixlar uningoja təsəlli berip:

— Buradər, korkmiojin, bu nahayiti təstə tepilidiojan yahxi pursət, biz bu ketim qenikkandin keyin qong ixlaroja yaraymiz, — dəptu.

Ham hix həmralirining bu sözini yaktur-maptu. U uyan karap, buyan karap, ahir bir dəwə samanning iqigə müküwaptu.


Xundak kilip, ham hix bu ketim hum-dandin kutulup kaptu. Bir məzgil ətkəndin keyin, u pixxik hixlar қatarioja kelip yənə koxuluwaptu.

Uzun otməy, ix-qilar bu hixlarnı yətkiməkqi boluptu. Bir ixqi ularning arisida turoqan ham hixni kərüp kaptudə, unibir tərəpkə qorüwetiptu. Ham hix өz həmralirining hoxal-horam halda ix ornioja ketiwatkanlıqini kərüp kattik puxayman kip-



tu. Өмма, орніңде көлмәпту.

Xundak қилип, ham hix yaloquz қапту  
хәмдә yamоlur yakқанqə өзгіrip, ahir bir  
qanggal topioqa aylinip қапту.



## **“Səwəp Kilsang Siwəttə Su Tohtaydu”**

**(Məsəl)**

**Obulkasim Tohti**

Kədimki zamanda, bir boway bolup, uning ikki oqlı bar ikən. Bu balilar kiqigidila anisidin yitim keletalip, dadisining kolida qong boptu. Künlərning biridə boway eoqır kesəl bolup orun tutup yetip kaptu wə balılırioqa wəsiyət kilmakqi boptu.

— Balam, — dəptu boway qong oqlı-oqa siwətni kərsitip, — qeligimiz texilip kaptu, siwəttə su əkirgin.

Qong oqlı siwətni kətirip erik boyioqa qikiptu. Lekin hərkənqə kılıpmu siwəttə su tohtılmay bexini təwən saloqan halda əygə kaytip kiriptu.

Boway kiqik oqlıojumu bu ixni buyrup-

tu. Bu bala bir palas parqisini siwətning iqigə saptu . də, erik boyioqa qikiptu. U azrak samanni topioqa arilaxturup kakil lay etiptu wə siwətning təxüklirini suwaptu, andin su aptikən, siwəttə lipmu - lip su toluptu. U siwətni kətirip əygə kirgən ikən, dadisi uning əkil - parasitigə intayin əkayil bolup:

— Balilirim, mən olər haləttə yatımən, menin silərgə kildioğan birlə wəsiyitmən bar: Silər əkil ixlitixkə mahir bolunglar, səwəp kilsəng siwəttə su toh-taydu, — dəptu.

Uzun ətməy bo-way aləmdin ətüptu.

İkki oqlul əz dadisining bu wəsiyitini əstə qıng tutup yahxi künlərgə erixiptu.



## Küqükning Ozuk Izlixi

(Qəqək)

Abdurehim Taxbek

Küqükning կօսօլի եզր, օզուկ իշլէպ զիկիտ.

— U bir dərya boyioqla kəptu - də, su iqidə belijanlarning tinmay su iqiwatkanlioqlını kərüp:

— Belijanlar, silər nimə yəysilər? — dəp soraptu.

— Biz sudiki uxxak kurutlarni terip yəymiz, — dəp jawap beriptu belijanlar. Küqük buni anglapla su iqixkə baxlaptu. Lekin, қандə iqlimu կօսօլի toymaptu.



U bir dənggə qikiptu, u yərdə kalilar-  
ning bir nərsə yəwatkanlioqını körüptu. U:

— Kalilar, kalilar, silər nimə yəysilər? —  
dəp soraptu.

— Biz yol boyidiki kək otlarni yəy-  
miz, — dəp jawap beriptu kalilar.

Küqük buni anglapla yolning qetiğə qi-  
kiptu də, u yərdiki kək otlarni yiyixkə  
baxlaptu. Lekin, birnəqqə qixləm yəpla  
qixliri kamaptu, əsaslıq mu toymaptu.

U bir kəntkə kəptu. U yərdə tohular-  
ning danlap turoqanlioqını körüptu. U:

— Tohular, tohular, silər nimə yəysilər? —  
dəp soraptu.

— Biz yərgə qeqilip kalojan danlarni  
terip yəymiz, — dəp jawap beriptu tohu-  
lar. Küqük buni anglap topa arisidin dan  
izləxkə baxlaptu. Lekin, heli uzun həpiləx-  
simu yigüdək hiqnərsə tapalmaptu.

Xundak kilip, küqük uningdin sorap, bu-  
ningdin sorap, əzinin yəydiqinini tapal-  
may aq kaptu.

## Daqda Kalojan Alaboynak

Ablikim Kadir

Bir kuni, alaboynak owoja qikiptu. U otlaklarni heli keziptu, қosioli eqip üqəyliri tartixiptu. Manga manga bir yərgə kəlgəndə, bəjənlərning yengi mayakları kəzgə qelikiptu. Alaboynak hoxal bolup turqanda, tosattin, aldidiki qəpliktin bir ak bəjən qikip part - partla kehıptu. Alaboynak tilini qikarojiniqə uning arkisidin kooqlaptu.

Alaboynak ak bəjənni kooqlap yetixiwaylay dəp kalojanda, yan tərəptiki qioqning tüwidin yənə bir kara bəjən qikip kaptu. Alaboynak ikkilinip bir dəm ak bəjən'gə, birdəm kara bəjən'gə karaptu. Kara bəjən uni zanglik kiloqandək dik - dik səkrəp koyup, ikki putini igiz kətirip karap turuptu. Alaboynak kaqkanni koyup, turqanni tutay

dəptu - də, kara bəjən'gə taxliniptu.

U pütün küqi bilən kara bəjənni կoołlap ketiwetip yenidiki bir tüp qioqning tüwidin ürküp қaққan bir boz bəjən'gə kezi qüxüptu. Xuning bilən, alaboynak bir munqə haroquzoqan kara bəjənni taxlap boz bəjənni tutmakqi boptu.

Xundak kılıp, bəjənlər tərəp - tərəptin pitirap keqiweriptu, boynakmu birdəm uningoja, birdəm bungingoja karap yugürüwerip heriptu - də, birmu bəjən tutalmay daqıda kaptu.

**弯 树 枝 的 遭 遇** (童话和寓言)  
(维吾尔文)

---

新疆人民出版社编辑出版  
(乌鲁木齐市解放路306号)  
新疆新华书店发行 新疆新华印刷二厂印刷  
787×1092 毫米 32开本 2.375印张 1插页  
1982年8月第1版 1983年3月第1次印刷  
印数: 1—9,500

---

统一书号: M R 10098·688 定价: 0.14元

Mukawa wə rəsimlərni: Lian Meng ixligən



书号: MR10038.688  
定价: 0.14元